

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü sevilən bayramlardır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridirlər. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar.

Azərbaycan qadınları ictimai həyatda xüsusi fəallıq göstərirlər

Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mədəni dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, dövlətçiliyin güclənməsində, xalqımızın milli-mədəni dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli, ləyaqətli həyat yoldaşı, həm görkəmli ictimai xadim, həm də təmsil olunduqları sahələrdə özlərini peşəkar mütəxəssis kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə aparıblar.

Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Bu iş əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedic tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.

Bir sözlə, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir.



Hazırda mədəniyyət sahəsində çox istedadlı qadınlarımız çalışırlar. Onlar arasında görkəmli rəssamlar, bəstəkarlar, yazıçı və şairlər var. Bu sənət adamları mədəni həyatımızın zənginləşməsində yaxından iştirak edirlər.

Fürsətdən istifadə edərək Vətən müharibəsində şəhid olmuş oğullarımızın anaları qarşısında baş əyirəm. Onlar sınımadılar, əyilmədilər. Dedilər: "Təki Vətən yaşasın!".

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı təbrik edir, onlara cansağlığı, xoşbəxt həyat, ailə səadəti arzulayıram!

Ömər ELDAROV,
akademik